

İlyas Əfəndiyev dramaturgiyasında milli-ictimai problemlərin əksi**Ofelya İsmayılova**AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.
E-mail: ismayilova_ofelya@mail.ru

Annotasiya. Məqalə tarixi şəxsiyyət, tanınmış şairə, ictimai xadim, xalqını sevən, ona dərin məhəbbət bəsləyən Xan qızı Xurşidbanu Natəvanə həsr olunmuşdur. O, gənc yaşılarından anası Bədirçahan Bəyimlə birgə inadla mübarizə aparmış və Qarabağın ermənilərin əlinə keçməsinə imkan verməmişdir. Xurşidbanu Natəvan babaları Pənah xan, Cavanşir bəy, Cavad xan nəslinə sədaqətlə olmuş və öz nəslinin ənənələrini qorumuş – quruculuq, maarifçilik, mədəniyyət işlərini davam etdirmişdir.

Arzu elunur ki, galəcək tədqiqatçılar bu şəxsiyyətin zəngin irlərini, həyatı və yaradıcılığını özlərinin tədqiqat obyektiyinə çevirsinlər və bu sahədə olan boşluqları araşdırınlar.

Açar sözlər: tanınmış nasır və dramaturq İlyas Əfəndiyev, "Xurşidbanu Natəvan" pyesi, xalqa məhəbbət, əsərin tərcüməsi

Məqalə tarixçəsi: göndərilib – 23.06.2022; qəbul edilib – 05.07.2022

Solution of national-social problems in Ilyas Efendiye's dramaturgy**Ofelya Ismailova**Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.
E-mail: ismayilova_ofelya@mail.ru

Abstract. The article is devoted to the historical personality, famous poetess, public figure, wisdom representative of the nation Khurshudbanu Natavan. From the early years, together with her mother Badirjahan Begim, she waged a stubborn struggle not to pass Karabakh into the hands of Armenians. She revived her ancestors' traditions and was a devoted follower of her grandfathers' ideas – Panah khan, Javanshir bey and Javad khan, who emphasized construction, were educators and disseminated culture among the people.

I would like to wish the future researchers to fill in the gaps in the study of this personality, her fulfilling life and heritage.

Keywords: well-known writer and playwright, a play "Khurshudbanu Natavan", love for the people. translation of the work

Article history: received – 23.06.2022; accepted – 05.07.2022

Giriş / Introduction

Azərbaycan Respublikası keçən əsrin 90-cı illərindən bəri müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatında xeyli dəyişikliklər baş vermiş, ədəbiyyatımıza, mədəniyyətimizə, tariximizə olan maraq artmış, müxtəlif sahələr üzrə beynəlxalq əlaqələrimiz inkişaf etməyə başlamışdır. Bu baxımdan Azərbaycan ədəbiyyatşunaslığında bədii tərcümə problemi son dövrlərdə daha aktual və zəruri problemdir, müstəqil elmi araşdırma sahəsinə çevrilmişdir.

Əsas hissə / Main Part

Bugünkü elmin misilsiz nailiyyətləri ilə dünya xalqları tərcümə vasitəsilə tanış olurlar. Buna görədik ki, istər ölkəmizdə, istərsə də xaricdə tərcümə işinə indiki dövrdə xüsusi fikir verilir. Təsadüfi deyildir ki, XXI əsr tərcümə yüzülliyi adlanılmışdır. Keçən əsrin rus ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının isə rus dilinə tərcüməsi problemləri ölkəmizdə bədii tərcüməciliyik məktəbinin yaranmasına təkan vermiş və bu məktəb getidikcə güclənməmişdir.

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalardan biri, görkəmli nasır və dramaturq. Xalq yazıçısı, Dövlət mükafatı laureati, mədəniyyətimizin qocaman və nüfuzlu nümayəndəsi, «Şöhrət» ordenli İlyas Əfəndiyevdir (1914-1996). Azərbaycan ədəbiyyatı tarixində böyük bir ədabi irs qoymuş yazıçı «Məhv olmuş gündəliklər», «Sən həmişə mənimləsan», «Sevgililərin cəhənnəmədə vüsalı», «Atayevlər ailəsi», «Hökmdar və qızı», «Xurşidbanu Natəvan», «Şeyx Xiyabani», «Mahnı dağlarda qaldı», «Billur sarayda», «Ağlıllar və dəlilər» və s. əsərləri ilə ədəbiyyatımızın irəliyə doğru hərəkət etməsində, zamanın doğurduğu mürəkkəb məzmunlu sallara cavab axtarışında, ictimai-siyasi həyatımızın daha dərin qatlarına nüfuz edərək həm milli, həm də global səciyyəli problemlərin aşdırılmasına böyük rol oynamışdır.

M.F.Axundzadədən üzü bəri inkişaf edən, yaradıcılıq axtarışları dərinləşən, yeni ideya-məzmun və sənətkarlıq xüsusiyyətləri ilə zənginləşən Azərbaycan dramaturgiyasında tarixi dram janrı görkəmli yerlərdən birini tutur. Bildiyimiz kimi, bəzən elə olur ki, sənətkar, yazıçı həyata öz obyektiv münasibətini bildirə bilmir, məhz elə ona görə də tarixi mövzuya müraciət edərək, tarixi hadisələrin fonunda müasir dövrün ictimai problemlərini qaldırır. İlyas Əfəndiyevin bir sənətkar kimi tarixə yüksək maraqlı məhz özünün müsəri olduğu dövrə, yaşadığı mühitə, ictimai-siyasi şəraitə həssas münasibəti ilə əlaqədardır. Onun tarixi dramlarının yüksək bədii-estetik məzmunu vardır, əsərlərində müasir dövrün mənəvi-əxlaqi problemləri tarixi hadisələrin və şəxsiyyətlərin vasitəsi ilə təsvir edilir.

Ömrünün kamillik dövründə qələmə aldığı «Xurşidbanu Natəvan» və «Mahnı dağlarda qaldı» tarixi dramlarında hadisələr Qarabağda və onun mərkəzi olan Şuşada cərəyan edir.

Və bu gün Şuşa şəhərinin və Qarabağımızın işğaldən azad olunması dönməndə görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin bu əsəri yenə aktual olaraq qalır, cəsarət və qətiyyətlə səslənir. Azərbaycan xalqının yaradıcılıq dəhəsinin möcüzəsi olan Şuşa şəhəri zəngin və şanlı tariximiz nadir incisidir. O, Azərbaycan xalqı üçün son dərəcə müqəddəs, ziyanətgah qədər əziz olan yurd yerdir. Dünyanın bu füsunkar guşəsi bütün tarixi dövrlərdə Azərbaycanın cənnəti olan Qarabağın sinasında bir ürək kimi döyünmüş, aranlı-yayaqlı bütün Qarabağımızın mərkəzi olmuşdur.

İlyas Əfəndiyevin Xan qızı Xurşidbanu Natəvanın həyatına həsr etdiyi «Xurşidbanu Natəvan» pyesi Azərbaycan qadınının çarizmin tügən etdiyi bir dövrdə xalqına olan məhəbbətindən bəhs edir. O, gənc yaşılarından zamanın ağrı-acısını dadmış, Qafqaz canisinin hiylələri ilə üzləşmiş, anası Bədirçahan Bəyimlə birgə inadla mübarizə aparmış və Qarabağın ermənilərin əlinə keçməsinə imkan verməmişdir. Natəvan babaları Pənah xan, Cavanşir bəy, Cavad xan nəslinə sədaqətlə olmuş, onların quruculuq, maarifçilik, mədəniyyət işlərini davam etdirmişdir.

Varisi olduğu xanlığın çətinlikləri ilə üzləşdiyi məsələləri aşdırmaq üçün Natəvan Tiflis canisinin Vorontsovun görüşüne gedir və orada onun yavəri, əslən Dağıstandan olan knyaz Xasay bəy Usmiyyev ilə rastlaşır. Vorontsov knyaz Xasaya Natəvanla evlənməyi təklif edir. Natəvan isə işinin yola düşməsi və xanlıq əhalisinin güzəranının yaxşılaşdırılması üçün bu izdivaca razılıq verir.

Gəlin pyesin bu hissəsinə diqqət yetirək və onun rusca necə səslənəcəyini izləyək.

Xurşidbanu: Mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən həmişə özümdə bir güclü həsənlərə malik emamım. Elə bil ki, o da manim bu faciəli xalqma cəsarətlə xidmət eləməyim üçün səni göndəmişdir. Sən güclüsən! Qafqaz canisinin dostusun. Səni Əlahəzərət imperatorun özü sevir! Sonin məhəbbətin manim köməyim, dayağım olacaq! Birinci dəfə səni görəndə, səni istədiyimi hiss eləyəndə, elə bil ki, birdən-bira özümdə səbabını

dərk eləmadiyim füqəladə bir cəsarət, bir xoşbəxtlik duyдум. Mənə elə geldi ki, vətənim üçün
dağı dağ üstü qoya bilərəm.

Knyaz Xasay: Sizin qara camaat haqqında bu qədər ürək yanğısı ilə danışmağınız
alicənəblidir, Banu bəyim.

Xurşidbanu: Qara camaat demə, knyaz. Mənim o sözdən acığım gəlir. Dünyaya Nizami
Gəncəvi kimi, Fizuli kimi dəhilər vermiş Azərbaycanın bu gün dünya mədəniyyətində bu qədər
geriliyi izzəti-nəfşimi yaraları! Mən onu da hiss edirəm ki, bu geriliyin səbəbi heç də mənim
geri qalması izzəti-nəfşimi yaraları! Mən onu da hiss edirəm ki, bu geriliyin səbəbi heç də mənim
xalqının istedadlılığı və ya acizliyi olmamışdır! [1, s.240]

Təcümədə

Xurişidbanu: Когда я думала о тяжелых днях, пережитых моей родиной, я всегда
чувствовала свое бессилие и ждала спасения от Аллаха всемогущего. И он, словно за то,
что я, как могла, служила моему несчастному народу, послал тебя. Ты сильный! Ты друг
как я, как могла, служила моему несчастному народу, послал тебе. Ты любишь государь! Твоя любовь станет мне подмогой, опорой!
Наместника Кавказа. Тебя любят государь! Твоя любовь станет мне подмогой, опорой!
Когда я впервые увидела тебя, когда почувствовала, что люблю, я вдруг ощутила в себе
невероятную смелость, радость. Мне казалось, что я могу горы свернуть...

Князь Xasay: В том, что ты с таким сердечным жаром говоришь о черном народе, –
великое благородство. Бану.

Xurişidbanu: Не говори, что народ – это чернь, князь. Меня сердит это слово.
Нынешняя отсталость Азербайджана, давшего миру таких гениев, как Низами Гянджеви,
как Физули, ранито мое самолюбие! Я чувствовала, что причина этой отсталости – вовсе
не беспечалность или угбогость моего народа! [2, c.416]

Burada tərcüməçi V. Portnov müəllifin fördi yaradıcılıq xüsusiyyətlərini, orijinal əslubunu,
ifadə tərzini, cümlə quruluşunu olduğu kimi saxlamışdır. Çevirmə obrazlı və canlı dil ilə ifadə
olunmuşdur.

Natəvanın daxilindəki mübarizə ruhunu, əzmkarlılığını yenilməz iradə və cəsarətli olduğunu
əhəcə onun canişin Vorontsovla səhbətində görür. Məlum olur ki, canişin heç də fikirləşdiyi,
düşündüyü şəxslər görünmürlər, onun qarşısında dayanan sadəcə qadın deyil, parçalanmış, övladları
ayrı düşmüş, gücү, qüdrəti amansızlıqla bölmənmiş Azərbaycan xalqının milli ləyaqətinin
müdafiəçisidir. Xurşidbanunun «mən mülklərimizin qaytarılmasını tələb edirəm» ifadəsi onun
təkcə düşüncə dairəsi ilə məhdudlaşmış, bu daha geniş ictimai məzmun daşıyaraq, xalqın özünün
torpağına, yurduna sahib olmaq tələbi kimi səslənir:

Canişin: Xoş gəlmisiniz, madmazel. Sizi gördüyüümə çox şadam. Rica edirəm, aylasın. Sizin
naslinizə dörin hörmətin olduğuna əmin ola bilərsiniz, madmazel. Qaladakı əinovniklərimizdən
razısimiz? Onlar sizə lazımi qədər hörmət edirlərmi?

Xurşidbanu: Onlarda elə yaxın münasabatım olmasa da, güman edirəm ki, mənə hörmət
eləməyə bilməzlər, knyaz həzrətləri.

Canişin: Əlbətət Ibrahim xanın nəvəsi, Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur.
Eşitdiyimən görə siz həm də gözəl şairəsiniz. Sizin haqqınızda kapitan Mirzə Fətəli Axundov mənə
damışmışdır. Mən azərbaycanlıların igitliyinə heyranam. Elə bil ki, Allah özü də onların
qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandıır. Ancaq, təəssüf ki, belə cəsur xalqın
yarısı sizdən ayrı düşüb.

Xurşidbanu: Bu, bizim faciəmizdir, knyaz həzrətləri. İki böyük dövləti, qədim bir tarixi olan
Azərbaycan xalqını iki yerə parçəlayıb, qardaşı qardaşdan ayırmaları adalatlı iş deyildir.

Canişin: Tarixin hadisələri bəzən elə inkişaf edir ki, ağılli hökmərlər belə amansız
hərəkətlərə məcbur olurlar. Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə malumdur, madmazel.
Mən çalışarcam atamızdan qalan mülkün bir hissəsi siza qaytarılsın.

Xurşidbanu: Knyaz həzrətləri, mən bütün mülklərimizin qayıtmasını tələb edirəm, mən
varisiyektiyam.

Canişin: Siz tək qızınız, o qədər mülk nəyinizə lazımdır?

Xurşidbanu: Mən tək deyiləm, knyaz həzrətləri. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi
hələ də şor su içir! Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyülər. Mən onlara
heç bir kömək eləya bilmirəm [1, s.237].

Naməstnik: Добро пожаловать, княжна! Очень рад вас видеть. Прошу вас,
садитесь. Можете быть уверены в моем глубоком уважении к вашему славному роду,
княжна. Довольны ли вы нашими людьми в крепости? Относятся ли они к вам с должным
почтением?

Xurişidbanu: Правда, я не входила с ними ни в какие отношения, но не сомневаюсь,
что они почитают меня, ваше превосходительство!

Naməstnik: Разумеется, почтение к внучке Ибрагим хана, дочери генерала Мехти
Гулу хана, естественно. Как я слышал, вы к тому же прелестная поэтесса. Мне о вас
рассказывал капитан Мирза Фатали Ахундов. Лично я восхищен отвагой азербайджанцев.
Да и сам Бог словно вознаградил их за геройство на поле брани чудными Карабахскими
конями... Вот только жаль, что половина этого отважного народа отделена от нас.

Xurişidbanu: Это наша трагедия, ваше превосходительство. Несправедливо
поступили два великих государя, разделив на двое азербайджанский народ с его древней
историей, различив сестру с братом.

Naməstnik: Исторические события протекают порой таким образом, что даже
мудрые правители вынуждены уступать необходимости. Мне известна причина, по
которой вы пожаловали в Тифлис, княжна, я постараюсь, чтобы вам была возвращена
часть имущества, оставленного вашим отцом.

Xurişidbanu: Ваше превосходительство, я требую возвращения мне всех наших
владений. Я их единственная наследница.

Naməstnik: Вы живете одна, на что вам такое громадное состояние.

Xurişidbanu: Я не одна, ваше превосходительство! Население города Шуши, где я
живу, до сих пор не имеет пресной воды. Дети в наших селах растут не видя школы, не
зная наук, книг. Я ничем не могу помочь им [2, c.413].

Hər iki dildə səslənən mətnləri müqayisə etdikdə, qənaətə gəlirən ki, tərcüməçi romanın bu
gündə səsləşə biləcək müasirlər gücünü, təsirini sadə, axıcı bər dillə ifadə etmiş, orijinala sədaqət
nümunəsi göstərə bilmişdir. Əsərdə Natəvanın düşüncə və baxışları dramaturq I.Əsfandiyevin tarix
və sosial mühit haqqında bədii təhlilləridir ki, biz bunu rus dilinə çevrilmiş bədii tərcümədə də
hiss edirik.

Diger səhnələrdə də Xurşidbanu özünü xalqıñ təsəvvür etmir, bu münasibət həqiqət kimi
hadisələrin əsasında dayanır, obrazın ictimai mahiyyətini, bədii-estetik dəyərini müəyyənləşdirir:

Xurşidbanu: Daha mənə xidmətçi lazıim deyil, Bəyim. Gedin kəndlilərə deyin ki, onlar daha
mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşidbanunun kəndi, torpağı yoxdur! Deyin ki, mən
Xurşidbanu Natəvan bu əzəblə yollarla onlarla birlikdə gedəcəm! Onu da deyin ki, bu uçurumlu
yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir! [1, s.292]

Xurişidbanu: Мне больше не нужны слуги, Бегим. Идите, скажите сельчанам, что
они больше не будут платить мне налоги. У дочери хана Хуршидбану больше нет
подданных! Скажите, что я, Хуршидбану Натаван, пойду по этим трудным дорогам
вместе с ними! И еще скажите, что в конце этих обрывистых дорог нас ждет обретший
свое национальное единство свободный Азербайджан! [2, c.464]

Bu dialoqun necə də yüksək ictimai dəyəri, bədii estetik məzmunu vardır, tarixən uzaq
keçmişimizdən səslənən bu fikirlər, müasir dövrümüzün çalarları ilə üst-üstə düşür. Tərcüməni
orijinalla müqayisə etdikdə görəmək çatın deyil ki, V. Portnov əsərin ümumi ruhunu, məzmun və
ideyasını düzgün vərə bilmişdir. Artıq söz və kəlmələr işlədilməmişdir, lazımsız ixtisarlara da yol
verilməmişdir.

«Xurşidbanu Natəvan» əsərində hadisələrin bir-birini izləməsi, məntiqi ardıcılıqlı, dramatizm
özünəməxsusluğunu ilə seçilir. Bu pyesdə dövlət hadisələri ilə ictimai hadisələr fonunda
vətənpərvərlik ruhu da önsə çəkilir.

Nəticə / Conclusion

Hazırkı məqalədə Azərbaycan ədəbi nümunələrinin rus dilinə tərcüməsi probleminə nəzər saldıq.

Müasir dövrdə tərcüməçilik sənəti xalqlar arasında mənəvi və sosial-ictimai sədlərin dəf olunmasında əsas vasitələrdən biri olaraq qalır. Bu iş özülüyündə hər xalqın dünya ədəbiyyatı miqyasında tutduğu mövqeyi müəyyənləşdirməkdə əvəzsiz vasitədir.

İndi dövlət və ədəbi əlaqələrin artlığı bir zamanda bədii tərcümənin üfüqlərini genişləndirmək şərəflə bir missiyadır. Bu yolda həm şair və yazıçılarımıza, həm tərcüməçilərə, həm də araşdırıcılara yeni-yeni uğurlar arzulayıraq!

Ədəbiyyat / References

1. Əsfandiyev İ. Seçilmiş əsərləri, III c. Bakı: Çinar-çap, 2002.
2. Эфендиев И. Избранные произведения, т. I. Баку: Чинар-чап, 2002.

Решение национально-социальных проблем в драматургии Ильяса Эфендиева

Офелия Исмаилова

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: ismayilova_ofelya@mail.ru

Резюме. Статья посвящена исторической личности, известной поэтессе, общественному деятелю, мудрой представительнице народа Хуршидбану Наташан. Она с молодых лет вместе с матерью Бедирджахан Бегим вела упорную борьбу за то, чтобы Карабах не перешел в руки армян. Она была преданная своему роду – дедушкам Панах хану, Джаваншир беку и Джавад хану и возродила их традиции, которые созидали строительство, были просветителями и распространяли культуру в народе.

Желательно, чтобы будущие исследователи восполнили бы пробел в изучении этой личности, ее богатой жизни и наследия.

Ключевые слова: известный писатель и драматург Ильяс Эфендиев, пьеса «Хуршидбану Наташан», любовь к народу, перевод произведения